

İşqli sabahlar üçün, parlaq bir gələcək üçün,  
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir  
gəndlik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir  
ailə üçün, sevincli qəlbələr üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

*parlaq imzalar*

Kitabın sahibi: \_\_\_\_\_

Oxu tarixi: \_\_\_\_\_

Ürək ver:     

# 1984

CORC ORUELL

İngilis dilindən tərcümə:

Anar Mahmudov



Koordinator: Amin  
Redaktor: Toğrul MUSAYEV  
Korrektor: Flora ƏLİYEVA  
Tərtibatçı: Zülfü XƏLİLÖV  
Cildin dizayneri: Ramin HƏSƏNƏLİZADƏ

**George Orwell  
NINETEEN EIGHTY-FOUR**

**Corc Oruell  
MİN DOQQUZ YÜZ SƏKSƏN DÖRD**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2022, 400 səh.

© “Secker & Warburg” nəşriyyatı / 1949

© Parlaq İmzalar MMC / 2022

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 124  
Corc Oruell | 2



[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
[info@parlaqimzalar.az](mailto:info@parlaqimzalar.az)  
[Facebook](https://www.facebook.com/parlaqimzalar) / [Instagram](https://www.instagram.com/parlaqimzalar/)  
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC  
Çap tarixi: 24.09.2022  
Sifariş: 41(23)/22

**Corc Oruell** 1903-cü il iyunun 25-də Hindistanın Motihari şəhərində anadan olub. İbtidai təhsilini Müqəddəs Kiprian məktəbində alıb. 1922-27-ci illərdə Birmada (indiki Myanma) imperiya polisi kimi fəaliyyət göstərib. Daha sonra İngiltərəyə qayıdır və yaradıcılığa da bundan sonra başlayıb. 1936-ci ildə ailə həyatı qurub və yoldaşı ilə birlikdə İspaniyaya gedərək vətəndaş müharibəsinə qatılıb. Orada yaşıdığı ağrı-acıları “Kataloniya məhəbbətlə” romanında ifadə edib.

İlk romani “Paris və Londonda pulsuz-parasız” 1933-cü il-də nəşr olunub. Yaradıcılığının sonrakı dövrlərində “Birma günləri”, “Keşisin qızı”, “Boğuluram” romanlarını yazıb. 1949-cu ildə antiutopiya janrıının bənzərsiz nümunələrindən sayılan “1984” romanı çap olunub. İngiltərəli yazarının əsərləri dönyanın 60-dan çox dilinə çevrililib.

Yazıçı 1950-ci il yanvarın 21-də Londonda vəfat edib.

**Anar Mahmudov** 1973-cü il martın 21-də anadan olub. M. Ə. Rəsulzadə adına ADU-nun Şərqşünaslıq fakültəsini bitirib. Kitablarla yanaşı, bir neçə bədii və sənədli filmi Azərbaycan dilinə çevirilib.

Tərcümə etdiyi əsərlər arasında bu kitablar da var: “Təhrik”, “Qürur və qərəz” (Ceyn Ostin), “Yeni il nəğməsi” (Çarlz Dikkens), “Baskervillərin iti” (Artur Konan Doyl), “Ağdiş” (Cek London), “Keşiş evində qətl”, “On üç müəmmə” (Aqata Kristi), “Boyaltı quş” (Yerji Koşinkı), “Ququ yuvası üzərindən uçuş” (Ken Kizi), “İngilis pasiyent” (Maykl Ondatce), “Parıltı” (Stiven King).



# Mündəricat

I hissə	9
II hissə	135
III hissə	287
Yenidilin prinsipləri	379



I  
HISSE



# I

Aydın, soyuq aprel günü idi, saatlar 13-ü vururdu. Zəhlətökən küləkdən qorunmaq üçün çənəsini yaxasına quylamış Üinston Smit “Qələbə” yaşayış kompleksinin şüşə qapısından tələsik içəri sıvişdi, amma nə qədər becid olsa da, külək macal tapıb toz-torpağı içəri sovurdu.

Vestibüldən kələm şorbası və köhnə ayaqaltı iyi gəlirdi. Onun bir başında divara içərinin ölçülərinə uyğun gəlməyən böyük, rəngli poster vurulmuşdu. Poster qara, lopa bişi olan təqribən qırx beş yaşılı, qaba, amma yaraşıqlı bir kişinin iri – azi bir metr enində portretindən ibarət idi. Üinston pilləkəni qalxmağa başladı. Liftə yaxınlaşmanın mənası yox idi, çünkü o, dünyanın düz vaxtı belə düz-əməlli işləmirdi, indi isə gündüz idi deyə işığı söndürmüdürlər. Bu da Nifrət həftəsi ərəfəsində qənaət rejiminə daxil olan tədbirlərdən idi. Otuz doqquz yaşılı Üinstonun sağ topuğundan yuxarıda varikoz xora əmələ gəlmişdi. Ona görə də yeddinci mərtəbədəki mənzilinə aramla, pilləkən qəfəsində bir neçə dəfə ayaq saxlayıb dincini alaraq qalxdı. Hər mərtəbədə liftin şaxtası ilə üzbüüz divara vurulmuş posterlərdən həmin o iri sifet baxırdı. Portret elə işlənmişdi ki, haradan baxırdınsa, şəkildəki adamın gözləri sənə zillənirdi. Şəklin altında belə yazılımışdı: “BÖYÜK QARDAŞ SƏNƏ BAXIR”.

1984

Təntənəli, ahəngdar, rəvan bir səs çuqun külçəsi istehsalı haqqında danışır, statistik rəqəmləri sadalayır-dı. Bu səs sağ tərəfdəki divara quraşdırılmış uzunsov, səthi tutqun güzgünü xatırladan metal lövhədən gəldi. Ülinston tənzimləyicini burdu, səs xeyli azaldı, buna baxmayaraq, danışılanları eşitmək olurdu. Bu cihazın – ona teleekran deyirdilər – səsini azaltmaq olurdu, amma tam söndürmək mümkün deyildi. Ülinston pəncərəyə yaxınlaşdı. Bəstəboy, zəif adam idi, partiya uniforması sayılan göy kombinezonda bir az da çəlimsiz görünürdü. Açıq-sarı saçı vardı, anadangəlmə qırmızıya çalan bənizi bir yandan keyfiyyətsiz sabunun, bir yandan korş ülgücün, bir yandan da ötən qışın təsirindən codlaşmışdı.

Bağlı pəncərənin o tayındakı dünya soyuq saçındı. Külək küçələrdə tozu, kağız qırıntılarını sovurub burulğan qaldırırdı. Gün çıxsa da, səma gömgöy olsa da, küçələrdəki posterlərdən başqa hər şey rəngsiz, bomboz idi. Qarabığlı kişi ən gözəgəlimli yerlərdən baxırdı. Onun portretlərindən biri düz üzəbzə üz binanın fasadından asılmışdı. Altından yazılmışdı: "BÖYÜK QARDAS SƏNƏ BAXIR". Qara gözləri düz Ülinstonun gözlərinə zillənmişdi. Aşağıda başqa bir posterin cirilmiş küncü küləyin təsirindən şiddətlə çırpinır, onun üstündəki yeganə sözü – İNGSOS kəlməsini gah örtür, gah açırı. Uzaqda damların üstündə uçan bir helikopter göründü, leş milçəyi kimi bir anlıq havada asılıb qaldı, sonra qövs cızaraq sürətlə uzaqlaşdı. Bu, adamların pəncərələrini güdən polis patrulu idi. Amma polis patrulu elə də önəmli deyildi. Önəmli olan bircə Fikir polisi idi.

Ülinstondan arxada teleekranda diktor hələ çuqun istehsalı və Doqquzuncu üçillik planının vaxtından əvvəl

yerinə yetirilməsindən dəm vururdu. Teleekran səs və təsviri eyni anda həm verir, həm də qəbul edirdi. O, Üinstonun lap xəfif piçiltidən azacıq yüksək olan hər səsini tuturdu, bundan başqa, Üinston teleekranın əhatə bucağı altında olanda onu nəinki eşidə, hətta görə bilərdilər. Əlbəttə, nə vaxt müşahidə olunduğunu, nə vaxt dinlənildiyini heç vaxt bilmirdi. Fikir polisinin hər hansı şəxsi nə dərəcədə müntəzəm, yaxud hansı qrafik üzrə izlədiyini yalnız təxmin etmək olardı. Hətta eyni vaxtda hamını izləyə bilərdilər. Hər kəs bu gümanla yaşayırkı ki, onun hər səsini eşidir, otaq tam qaranlıq deyilsə, hər hərəkətinə göz qoyurdular. Adamlar belə yaşamalı idilər və instinctə çevrilmiş adətləri üzrə belə də yaşayırlılar.

Üinston kürəyini teleekrana çevirmişdi. Belə daha təhlükəsiz idi, hərçənd bilirdi ki, adamı kürəyi də ələ verə bilər. Bir kilometr irəlidə Üinstonun iş yerinin – Həqiqət Nazirliyinin aq, əzəmətli binası natəmiz, hispaslı ərazinin ortasından qüllə kimi boy verirdi. Üinston ikrah hissi ilə düşündü: “Bu da London. Okeaniyada əhali sayına görə üçüncü böyük əyaletin – Birinci Eyrstripin<sup>1</sup> əsas şəhəri”. Doğrudanmı, London həmişə belə olmuşdu? Üinston bu suala cavab tapmaq üçün hafızəsini qurcaladı, uşaqlıq illərini xatırlamağa çalışdı.

---

1 Eyrstrip – əsərdə əsas hadisələrin cərəyan etdiyi ölkədə – Okeaniyada (indiki Okeaniya nəzərdə tutulmur – bu haqda məlumat veriləcək) inzibati ərazi vahidi. Bu söz (ing. *airstrip*) təyyarələrin eniş-uçus zolağı, aerodrom mənasını verir. Oruellin ərazi vahidi kimi bu sözdən istifadə etməsi təsadüfi deyil. İkinci Dünya müharibəsi illərində ABŞ plasdarm kimi istifadə etdiyi ölkələri, xüsusən də öz ərazilərini onun hərbi təyyarələrinə aerodrom kimi verən ölkələri, o cümlədən İngilterəni “batırılmaz təyyarədaşyan kreyser” adlandırdı. “Batırılmaz təyyarədaşyan” ifadəsi sonralar “plasdarm” sözünün sinonimine çevrilib. – Tərc.

1984

On doqquzuncu əsrden qalmış bu uçuq-sökük binalar, yanlarına yoğun tirlərlə dayaq verilmiş, pəncərələri kartonla tutulmuş, dəmir şiferli evlər, hasarları dörd bir yana qarın vermiş bağlar həmişəmi belə cərgə-cərgə düzülmüşdü bu küçələr? Ortasından suvaq, əhəng tozanağı qalxan bomba çuxurları, dağıntıların arasında yayılan yağıotu kolları, bombardmanlar nəticəsinde yerlə yeksan olmuş daha böyük ərazilərdə salınmış hinə oxşayan taxta gecəqondular – doğrudanmı, Londonun siması həmişə belə olmuşdu? Üinstonun cəhdləri bir fayda vermədi. Heç bir şey xatırlaya bilmədi. Əşəqləq illərindən yadında qalan heç bir fonu-filanı olmayan bir neçə parlaq tablo idi, onların çoxundan da bir şey anlamırıdı.

Yenidildə<sup>1</sup> Həqnaz adlanan Həqiqət Nazirliyi ətrafdakı boz mənzərənin arasında digər obyektlərdən xüsusi silə seçilirdi. Onun uzaqdan bərəq vuran möhtəşəm beton binası nəhəng piramida kimi pillə-pillə 300 metr yüksəyə ucalırdı. Onun aq fasadına biçimli, iri hərflərlə yazılmış üç partiya şəhəri Üinstonun dayandığı nöqtədən də aydın oxunurdu:

### MÜHARİBƏ SÜLHDÜR AZADLIQ KÖLƏLİKDİR CƏHALƏT GÜCDÜR

Deyilənlərə görə, Həqiqət Nazirliyinin elə təkcə yer səthindən yuxarıda üç min otağı var idi, amma yerin altında da bir o qədər kök atmışdı. Londonun müxtəlif yerlərində ölçü və görünüş cəhətdən ona tay cəmi üç

---

1 Yenidil – Okeaniyanın rəsmi dili; onun prinsipləri barədə ətraflı məlumat almaq üçün kitabındakı əlavəyə baxın. – Müəllif

bina vardı. Həmin binalar ətrafdakı tikililərə nisbətdə o qədər böyük idi ki, “Qələbə” kompleksinin damından onların dördünü də görmək olurdu. Bütün idarəcilik aparatını bu dörd nazirlik təşkil edirdi. Həqiqət Nazirliyi xəbər, əyləncə, təhsil və incəsənət sahəsinə baxırdı. Sülh Nazirliyi müharibə aparırdı. Sevgi Nazirliyinin işi əyalətdə ictimai asayışı, qanunçuluğu qorumaq idi. Rifah Nazirliyi isə iqtisadi məsələlərə nəzarət edirdi. Yenidildə bu qurumların adları müvafiq olaraq Həqnaz, Sülhnaz, Sevnaz və Rıfnaz idi.

Sevgi Nazirliyi adamın canına lərzə salırdı. Ümumiyyətlə, pəncərəsi yox idi. Ülinton heç vaxt o binada olmamışdı, ümumiyyətlə, yarım kilometrliyindən yaxına getməmişdi. Ora yalnız rəsmi dəvətlə getmək olardı, onda da tikanlı məftil sədləri, polad qapılar, gizli pulemyot mazğalları labirintindən keçməli idin. Hətta nazirliyin həndəvərindəki küçələr də qara geyimli, əlidəyənəkli qorillasifət mühafizəcilərlə dolu idi.

Ülinton qəfildən geri çevrildi. Üzünə dinc nikbinlik ifadəsi verərək (teleekran qarşısında bu cür görünmək məsləhət idi) otağı keçdi və kiçik mətbəxə daxil oldu. Günün bu saatında nazirlikdən işdən çıxməqla yeməkhanada nahar etmək fürsətini əldən vermişdi. Bilirdi ki, mətbəxdə bir dilim qara çörəkdən başqa dişədəyər bir şey yoxdur, onu da səhər yeməyinə saxlayıb. Dolabdan şəffaf maye ilə dolu bir şüşə götürdü. Sadə ağ yarlığına “Qələbə cini”<sup>1</sup> yazılmışdı. Çinlilərin düyü arağı kimi ürəkbulandırıcı yağı qoxusu verirdi. Ülinton çay fincanını az qala ləbələb doldurdu, dərman qəbul edirmiş kimi, özünü pis tama hazırlayıb içkini başına

---

1 Cin – tünd (azı 37,5 faizli) spirtli içki – Tərc.

1984

çəkdi və birnəfəsə içdi.

Bir anda sıfəti qızardı, gözlərindən yaş gəldi. Zəq-qum lap azot turşusu dadı verdi. İçki boğazından keçəndə Üinstonə elə gəldi ki, peysərinə rezin dəyənəklə zərbə vurdular. Amma bircə an sonra mədəsindəki göynərti keçdi, dünya bir az gözəlləşdi. Üstündə “Qələbə siqaretləri” yazılmış əzik qutudan bir siqaret götürdü, amma ehtiyatsızlıqdan şaquli tutdu və nəticədə tənbəki kağız lülədən yerə töküldü. Növbəti siqaretlə daha ehtiyatla davrandı. Yenidən zala keçdi və teleekrandan sol tərəfdəki kiçik masanın arxasında əyləşdi. Masanın siyirməsindən qələm, mürəkkəbqabı və arxa üzü qırmızı rəngdə, cildi qumaşdan olan in-kvarto<sup>1</sup> ölçülü qalın bir dəftər çıxartdı.

Qeyri-müəyyən səbəbdən otaqdakı teleekran həmişəki yerində deyildi. Nədənsə Üinstonun otağında pəncərə ilə üzbeüz olan uzun divara bərkidilmişdi. Onun bir tərəfində divarda o qədər də dərin olmayan bir girinti yeri vardı. Güman ki, binanı inşa edəndə bunu kitab rəfi üçün nəzərdə tutmuşdular. Üinston indi həmin daldanın lap dərinliyinə girib teleekranın müşahidə dairəsindən çıxmışdı. Əlbəttə, səsini eşidə bilərdilər, amma nə qədər ki orada idi, onu görə bilməzdilər. Əslində, Üinston elə otağının bu qeyri-standart quruluşuna arxayı olaraq bir macəraya girişmək fikri-nə düşmüştü.

Bir səbəb də indicə siyirmədən çıxardığı qalın dəftər idi. Dəftərin qəribə bir gözəlliyi var idi. Hamar, yağılı səhifələri zaman keçdikcə bir az saralmışdı. Bəlkə də, qırx il idi ki, belə kağız istehsal olunmurdı. Üinston isə

---

1 İn-kvarto – çap vərəqinin dörrdəbiri boyda (24,15 x 30,5 sm) kağız formatı – Terc.

bu dəftərin yaşıının ondan da artıq olduğunu güman edirdi. Onu yerini belə unutduğu kasib məhəllələrin birindəki ucuq-sökük köhnə mallar dükanında görmüşdü. Gözü tutmuşdu və elə oradaca almışdı. Partiya üzvlərinə adı dükanlara getmək (buna “qara bazardan mal almaq” deyirdilər) qadağan idi, amma bu yasağın pozulmamasına ciddi nəzarət edə bilmirdilər, çünki ayaqqabı bağı, ülgüt kimi müxtəlif xırda vətənən almaq mümkün deyildi. Uinston küçədə bir o başa, bir bu başa baxıb sivişərək dükana girmiş və iki dollar əlli sent ödəyib dəftəri almışdı. Nəyə görə aldığı heç özü də bilmirdi. Portfelinə qoyub oğrun-oğrun mənzilinə gətirmişdi. Vərəqlərində heç bir söz olmasa da, bu dəftər sahibini ələ verə bilərdi.

İndi o, dəftəri gündəliyə çevirmək niyyətində idi. Gündəlik tutmaq qanunsuz hərəkət deyildi (qanunun özü yox idi deyə qanunsuz hərəkət də yox idi), amma onu əlində tutsaydılar, Uinstonu edam edər, ya da ən azı iyirmi beş illik icbari işə məhkum edə bilərdilər. Uinston qələminə bir ucluq taxdı, yağını təmizləmək üçün ucluğu sordu. Qələm özü də köhnə idi, hətta sənəd imzalamaq üçün nadir hallarda istifadə olunurdu. Uinston onu da çətinliklə, gizli yolla almışdı. Hesab edirdi ki, bu sarımtıl, hamar vərəqlər əsl qələmlə yazılımalıdır, nəinki avtomat qələmlə. Əslində, Uinston qələmlə yazmağa öyrəşməmişdi. Qısa qeydlər istisna olmaqla bütün mətnləri səsyazana diktə edirdi, indi isə, əlbəttə, ondan istifadə edə bilməzdi. Qələmin ucunu mürəkkəbə batırıb duruxdu. İçindən ani bir titrətmə keçdi. Qələm kağıza dəydisi, vəssalam, geriyə yol yoxdur. Uinston xırda, ilan-qurbağa xətlə yazdı:

1984

*4 aprel 1984-cü il*

Stuluna söykəndi. Bu dəfə içnə bir ümidsizlik, çarəsizlik çökdü. Əvvəla, heç indi 1984-cü il olduğuna əmin deyildi. Haradasa 1984-cü il olmalı idi. Əmin idi ki, onun otuz doqquz yaşı var, özü də 1944-cü, ya da 1945-ci ildə anadan olub. Amma son bir-iki ildən qabaqkı hadisələrin tarixini dəqiq təyin etmək mümkün deyildi.

Qəfil özündən soruşdu: bu gündəliyi kimin üçün yazır? Yəqin, gələcək üçün, gələcək nəsillər üçün. Onun fikri bir müddət sarımtıl səhifədəki şübhəli tarixin ətrafında dolaşdı, sonra Yenidildəki *ikifikirlilik* kəlməsini xatırladı. İlk dəfə başladığı macəranın miqyasını təsəvvüründə canlandırmağa çalışdı. Gələcəklə necə danışacaqdı? Bu, mahiyətcə qeyri-mümkün idi. İşdir, gələcək bu gün kimi olacaqdısa, ona heç kim qulaq asmayacaqdı. Yox, əgər indiki kimi olmayıacaqdısa, onun bu çətinliyinin bir mənası qalmayacaqdı.

Bir müddət oturub matdım-matdım kağıza baxdı. Teleekranda zəhlətökən bir hərbi marş səslənirdi. Qəribə idi: özünüfadə qabiliyyətini itirməyi bir yana, bu işə başlayanda nə demək istədiyini belə unutmuşdu. Neçə həftə idi özünü bu ana hazırlayırdı, amma heç ağlına gəlməmişdi ki, burada bir cəsarətlə iş aşmaz. Əslində, yazmanın özü asan olmalı idi. İllərlə beynində dolaşan fikirlərini, arası kəsilməyən daxili monoloqunu kağıza köçürməli idi, vəssalam. Amma indi o monoloq bir çeşmə kimi qurumuşdu. Varikoz yarası da dəhşətli dərəcədə qaşınma verirdi. Qaşımağa cürət etmirdi, çünkü hər dəfə qaşiyandan sonra yara iltihablanırdı. Saniyələr bir-birini əvəz edirdi. Uinston isə qarşısındakı səhifənin

bosluğunundan, topuğundan yuxarıdakı yaranın qaşınmasından, teleekrandakı musiqinin zəhlətökənliliyindən, içkinin gətirdiyi yüngül məstlikdən başqa heç nəyin fərqlində deyildi.

Qəfildən təlaşlandı, nə yazdığını o qədər də yaxşı bilmədən yazımağa başladı. Uşaq yazısını xatırladan xırda xətti ilə ziqzaqvari şəkildə yazımağa başladı. Əvvəl baş hərfləri yaddan çıxardı, sonra isə nöqtə-vergülü də buraxdı:

*4 aprel 1984-cü il. Dünən axşam kinoteatra getmişdim. Ancaq müharibə filmləri göstərirdilər. Bir yaxşısı vardi. Haradasa Aralıq dənizində qaçqınlarla dolu gəminin bombalanmasından bahs edirdi. Tamaşaçıların an şox gənbul bir kişinin öldürüləsi səhnəsi xoşuna gəldi. Üzərək canını qurtarmaq istayırdı, amma bir helikopter onu təqib edirdi. Ərvəl suda dəniz donuzu kimi üzməyini göstərirlər, sonra isə helikopterin pulemyotunun nişangahında. Bir an keçmiş bədəni deşik-deşik olur, ətrafında su qana boyanır. Güllənin deşiklərindən kişinin qarınna su dolur, qəfildən batır. Tamaşaçılar bu səhnəni şəqqanıq çəkərək, hay-küyla izlədilər. Sonra uşaqlarla dolu xilasedici qayıq göstərdilər. Bir helikopter başlarının üstünü almışdı. Qayığın burnunda ortayaşlı bir qadın vardi, güman ki, yəhudü idi. Qucağında haradasa üşyəşli oğlan uşağı tutmuşdu. Uşaq qorxudan çığırır, başını qadının sınağında gizlətməyə çalışırdı. Elə bil özünü qadının köksünə təpmək istəyirdi. Qadın da onu qucaqlayıb təskinlik verirdi hərçənd özü də qorxudan gömgöy göyərmişdi özü də uşaq*

ğı qollarının arasında cidd-cəhdə gizlətməyə çalışırdı elə bil güllənin qarşısını yalnız əli ilə alacaqdı. helikopterdən qayığın düz ortasına iyirmi kiloluk bomba atdırılar dəhşətli partlayışdan qayıq parça-parça oldu onun hissələri kibrit çöpləri kimi dənizə səpaləndi. sonra əla bir sahnə oldu uşağın qolu havaya uçdu yəqin ki bunu helikopterin burnuna bərkidilmiş kamerası ilə çəkmişdilər partiya işçilərinin sıralarından gurultulu alqış səsləri eşidildi amma prolların sıralarından bir qadın hay-küy qaldırdı dedi ki bunu uşaqlara göstərmək olmaz uşaqların olduğu yerdə bunu göstərməyə haqqınız yoxdur axırda polis gəlib onu apardı yəqin ki ona heç nə etməyəcəklər çünkü kimdir prolun sözünə qulaq asan bu adı prolun reaksiyası idi ona heç vaxt...

Uinstonun əli qıç oldu. Bu çərən-pərəni niyə yazdığını bilmirdi. Amma maraqlı idi ki, yazdıqca beynində tamam başqa bir hadisə ilə bağlı xatirə oyanmışdı. Çok aydın xatirə idi, onu kağıza köçürməyə dəyərdi – Uinstona elə gəldi. İndi yadına düşdü ki, əslində, həmin gün qəfildən evə gəlib gündəlik yazmaq qərarına gəlməsinin səbəbi elə bu hadisə olub.

Hadisə elə həmin gün səhər nazirlikdə baş vermişdi – əlbəttə, əgər o cür dumanlı, qeyri-müəyyən bir şeyə hadisə demək mümkündürsə.

Saat 11 radələrində Arxiv departamentində, yəni Uinstonun iş yerində hamı Nifrət İkidəqiqəliyinə hazırlıq göründü, stulları kabinələrdən çıxardıb hollun ortasına – teleekranın qarşısına düzürdülər. Uinston orta sıralarda bir yer tutub oturmaq istədiyi vaxt holla onun